

**RİSK DƏRƏCƏSİ ÜZRƏ ÖLÇÜLMÜŞ AKTİVLƏRDƏN ASILI OLAN
KAPİTALIN ADEKVATLIQ STANDARTLARININ
(ƏMSALLARININ) HESABLANMASI**

	(min manatla)		
A. KAPİTAL VƏSAİTLƏRİ			
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	123 224,01		
a) Adi səhmlər (tam ödənilmiş paylar)	65 500,00		
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər	0,00		
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	0,00		
d) Böölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi	57 724,01		
d1) əvvəlki illərin mənfəəti (zərəri)	0,00		
d2) (çıx) cari ilin zərəri	0,00		
d3) kapital ehtiyatları (fondları)	57 724,01		
e) Digər	0,00		
2. I dərəcəli kapitaldan tutulmalar	4 940,34		
a) Qeyri-maddi aktivlər	4 940,34		
b) Təxirə salınmış vergi aktivləri	0,00		
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (I—2)	118 283,66		
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	19 773,80		
a) Cari ilin mənfəəti	10 136,28		
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)	9 637,52		
c) Kapitalın digər komponentləri	0,00		
c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər	0,00		
c2) subordinasiya borc öhdəlikləri	0,00		
d) Digər vəsaitlər	0,00		
5. Məcmu kapital (3+4)	138 057,47		
6. Məcmu kapitaldan tutulmalar :	767,20		
a) bankın törəmə cəmiyyətlərinə kapital investisiyaları (xalis)	7,20		
b) digər hüquqi şəxslərin kapitalına investisiyalar (xalis)	760,00		
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	137 290,27		
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər	1 046 745,21		
	Sistem əhəmiyyətli banklar üzrə Norma	Sistem əhəmiyyətli banklar istisna olmaqla Norma	Fakt
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100	6,50%	5,50%	11,30
10. Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100	12,50%	10,50%	13,12
11.Kontr-tsiklik kapital buferi	0%-2,5%		0,50%
12.Leverec əmsalı	min. 4%	min. 5%	10,44